

...Evdə heç kəs yox idi. Qaçqın Qoca isə elə indi gəlmişdi. Tez soyunub yuyunmaq, özünü çay-çörəyə çatdırmaq istəyirdi. Amma onlardan da vacib məsələ vardı. Sağ-sola tüynüdü, sonra mətbəxə getdi, oradan eyvana çıxdı, qayıdır vana otağına baxdı və gəlib divarboyu mebelin paltar şafının qarşısında dayandı. Şkafı açdı. Burada insanın ürəyini və paltarları əzəcək qədər sıxlıq var idi. Paltarları iki əlləri ilə aralaya-aralaya, rəhmətlik arvadının "sənin bəzək kostuyumun" dediyi kostuyumu axtardı. Tapdı. Asılqanı ilə birlikdə götürdü. Hər şey əvəlki kimi yerində olsun deyə haradan çıxardığına baxdı. Oğlunun yun köynəyi ilə nəvəsinin qış gödəkcəsinin arasında idi.

Həmin yeri sol əi ilə genişləndirdi - köynəyi sağa, gödəkcəni sola itəldi. Sonra kostuyumu asılıqanı ilə birlikdə həmin yerdən asacaqdı. "Bəzək kostuyumu"nın içəri, döş cibindən büküllü yaylıq çıxartdı. Bu bir topa qalın iplə bağlanmış açar idi, yaylıq bükülmüşdü. Yurdlarından qaçqın düşəndə evin, aynabəndin, küçə qapısının - darvazanın açarlarını bağlayıb cibinə qoymuşdu. Qarışqlıqda itməsin deyə rəhmətlik arvadı kiçik kəndirlə açarları bir-birinə bağlamışdı. O vaxtdan elə qalmışdı. Qaçqın Qoca bu açarları itirməkdən çox qorxur. Həmişə təzə kostuyumun cibində saxlayır. Bir yərə gedəndə pencəyin cibindən çıxarıb ev paltarının cibinə qoyur, qayıdan kimi yənə yerinə qaytarır. Oğlu, gəlini açarların kəndirinə hər dəfə eyni donuq, heç nə ifadə etməyən gözlərlə baxır, heç nə demirlər. Qızının çox vaxt onlarda qalan oğlu - böyük nəvəsi isə hər dəfə gülür, "baba, onsuž da bu açar məsələsini başa düşmürük, bu kəndir də ki, dəhşətdir, heç olmasa bunnara "burlok" keçirt" - deyir. Ömründə bir ağaca çıxmayan, bir hasara dırmaşmayan nəvəsi deyir ki, təki biz, sən deyən kimi, yurdlarımıza qayıdaq, açar xırda məsələdir. Qoca isə dağlar qar, bağlar bar, xəstə nar, könül yar istəyən kimi bu açarların bağlı qapını açan səsini eşitmək istəyir. Qaçqın Qoca bu gün vağzal bazارından açarları keçirtmək üçün dəmir halqa alıb, indi evdəkilər gələnə qədər açarları kəndirdən açıb, bu dəmir bəzəkli halqaya taxdı. Kəndiri ovçunda yummurlayıb zibil qabına atmaq istədi...

Bu kəndir buzov kəndirinin bir tay hissəsindən idi. Gözünün qarşısına gəldi, Maral inəyin xına rəngində buzovu. Onu necə buruntaq verib çəkirdi, anasını öməməsin deyə. Buzov isə ağızı isti, təmiz süddən köpüklenə-köpüklenə çənəsini oynadı, quyrugunu yellədər, bütün vücutunu əsdirərdi. O, buzovun çatışından çəkib anasından ayrılar, rəhmətlik arvadı inəyi sağandan sonra buzovu yenidən açıb buraxardı. O da özünü acgözlükle inəyin yelrinə yetirər, eyni ləzzətlə əmərdir. Qaçqın Qoca ovçundakı kəndirə baxdı, baxdı... Ürəyi dilinə gətirə bilməyəcəyi bir ümidsizliklə sıxlıdı. Tər gəldi alnına, boynuna, qulaqlarının dibinə. Elə bil üstüne qara duman kimi gələn fikirlər sıxlı onu. Birdən də gülümsündü, niyəsə nəvəsinə xatırladı. Üzünə təbəssüm yayıldı. Nəvəsi gənc alındır, yazılıdır, beynəl-

xalq konfranslarda iştirak edir, müsəbiqədə birinci yeri tutma bilməsə də, üçüncü yeri qazanıb. Yaxınlarda bir jurnalist sual verib ona, deyib ki, gənclərimiz erməni terroru nəticəsində Qarabağdan itirilmiş torpaqlarımız haqqında nə düşünür? Qarabağ düyüni açılacaqmı? Bu da deyib ki, "Azərbaycan üçün Qara qızıl, Qarabağın qızıl açarı ola bilər" marağa səbəb olub bu fikir.

Qaçqın Qoca əlindəki buzov kəndirinə baxıb daha kədərlənmədi, əksinə, üzünə dolan təbəssüm dərisinin qırışları arasına dolub, üzünü nurlandırdı.

İllər qabaq, bu nəvə hələ balaca olanı, qoca ilə arvadı da orta yaşıda, nisbə-

çənəsi ilə sinəsinə qıslan nəvənin başını oxşaya-oxşaya, gözücü səsini kəsən arvada baxanda bildi ki, şəhərli qızından doğulan nəvənin təmiz kənd ləhcəsində de-diyyi sözlər arvadın hirsini suya döndərib.

Qaçqın qoca bunları xatırladı. Kəndir parçası əlində qalmışdı. Ovcunu sixib bir anlıq dayandı, sonra onu pencəyin yan cibinə qoydu.

Yadına salmaq istədi ki, gələndən sonra çörək yedi, ya yemədi. Daha heç nə istəmirdi. Təmiz hava, ağacın altında, göy otun üstündə süfrə açmaq istəyirdi... Mətbəxə keçdi, xörək isidib yeməyə heç həvəsi gəlmədi, soyuduşunu açıb oradan bir kəsim pendir götürdü, çörəyin arasına

nızda cəmi iki dənə kötük diş olmaqdansa, danışanda dil bayırı çıxməqdansa, yeməkdə çətinlik çəkməkdənə, ordları batıq olmaqdansa və nəhayət, mırıq dişlərə görə qoca səsələ danışmaqdansa bu dişə öyrəşmək, onu sevmək, ona nicat yolu kimi baxmaq lazımdır, o isə öyrəşə bilmirdi. Bu vəziyyətlə barışmaq istəmirdi. Taleyindən küsürdü, valideynlərini qınavırdı, vaxtında onu vitaminlı, kalorili yedirmədiklərinə görə. İşdəkələri təqsirkar bilirdi, "ömrümüz çəkişməldə, mübahisələrdə çürüyür" - deyərək üzüldü. Arvad-uşağı günahlandırırdı, onu çox əsəbləşdirib, guya dişlərini tökdükələrinə görə. Bunları fikirləşib daha da gərginləşirdi.

Bu gün bir həqiqəti dərk etdi və haqq-a boyun əydi. Buna tələbəsi, magistratura oxuyan şəlalə saçlı qız səbəb oldu. O qız ona elə heyranlıqla qulaq asırdı, elə məhəbbətlə baxırdı ki! Ağzının, gözlərinin, üzərinin içindən xəbərsiz, qarşısında tək oturmuşdu. Magistratura tələbələri ya bir, ya İki, nadir hallarda üç nəfər olur. Bu tələbə tək tələbədir. Müəllimin mühazirəsindən dəyərli, gərəkli hesab etdiyi hissələri tez notbukuna qeyd edir, yənə yumruqlanmış əlini çənəsinə dayayaraq qulaq asırdı.

Mühazirəsinə ara verdi. "Əslində magistratura səviyyəsində mühazirə dərsi də dialoq şəklində, qarşılıqlı müzakirə formasında olmalıdır" - deyə qızı fəal olmağa çağırıldı. Qız da, utancaq gülümşündü: "Siz maraqlı danışırsınız" - dedi. Müəllim dərsi jurnalda qeyd etdi. Həmin anlarda da fikirləşdi ki, hər şeyi bu qızın qurban vermək olardı. Adamın ağız yərindən elə oynaya bilərdi ki, hər şeyi bu qızın ayaqlarını altına atardı: ictimai nüfuz, ailə, arvadın incikliyi, oğlun-qızın töhməti, dost-tanışın tənəsi, qohumların dənlaqları kəsməzdə insanın yolunu. Hər şeyi təzədən başlayıb, səhvələr, mükəmməl bir ömür yaşamaq olardı, zövqlə, fezlə, hər şeyi dərk edərək. Amma Tanrı-yerin, göyün, insanların sahibi - bu işləri nizamlayıb. Qoyma dişlə, duzlaşmış sümüklərlə, belini çəkə- çəkə, ayağını sürüyə-sürüyə, artan təzyiqlə, zəifləyən gözlərlə, tökülen saçla yeni bir həyat başlamaq olmaz. Başlığından, yaşadığın hayatı səbirlə, şərəflə, bacardıqca müdrik şəkildə yekunlaşdırmaq lazımdır. Birdən üzünü tələbəyə tutdu:

- Səkkiz mühazirə, iki seminar dərsi var. Sizə qiymət neçə dənə yazılmalıdır? - soruştı.

- Yarım illik müddətə iki qiymət olmalıdır, deyirlər. Dekan müavini bizi dədi ki, seminarı bir dənə olan fənlərin müəllimlərinə deyin bir dənə də mühazirədə qiymət yazsınlar. Bakalavrdan fərqli olaraq, magistraturada belə etmək olar.

- Onda sənə bu gün bir qiymət yazaq, birini də sonuncu dərsi seminar keçirib, onda yazarıq- qələmi üçüncü xananın üzərində tutub:

-10 - dedi.

-9 bəsimdir. "10 bal yazmaq məsuliyyətlidir" - deyir müəllimlər. 10 həmin fənlən xüsusi qabiliyyəti və fəaliyyəti olanlara verilməlidir.

Nəşrən Domirçəloğlu Açar

Romandan parça



tən cavan nənə-baba idilər. Bir gün bu uşaq da yanlarında olanda arvad niyəsə gəlinin arxasında deyinməyə başladı. Uşaq yanlarında olduğuna görə gəlinin adını çəkmir, amma ürəyindəki hirs-i-hik-kəni tökürdü. Kişi dedi: "bəsdir, bənd olma", "cavandı düzələcək", "əşi, sən də təzəliyində o qədər səhvə yol verirdin ki", arvad kirimirdi. Kişi usağın arada bir əlini oyuncaplardan çəkib, onları dinləməsindən yəqin elədi ki, uşaq başa düşəcək səhbət kimdən gedir. Kişi heç narazılılığı üzə vurub, oğlu, gəlini ilə aranı açmağın tərəfdarı deyildi. Deyirdi ki, dədələrimiz deyib: "Üz-üzə açılınca, üz gora açılsın". Odur ki, istəmirdi arvadın narazılığı cavamlara çatsın. Ona görə usağın duyugunu düşməsindən, məsələni anasına deyə biləcəyindən, məsələni anasına deyə biləcəyindən, narahat oldu. Bunu arvada qandırmaq üçün dedi: "Anam gəlini, ehtiyath ol, buzov açıqdır". Arvad əlüstü kişini başa düşüb, gülümsündü, amma gəlinin qarasında deyinməyinə ara vermedi. Kişi bir də xəbərdarlıq etdi: "Dedim axı, buzov açıqdı, inəyi əmizdirəcəksən, peşmançılıq olacaq". Birdən uşaq əlindəki oyuncaplari yavaşça yerə qoyub, gəlib düz babanın qarşısında dayandı. Gözlənilmədən təmiz rayon ləhcəsində: "Ay bava, mənimi deyirsən?" - dedi. Kişi ilə arvadın qəfil gülüşü eyni anda elə gur səsəndi ki, uşaq caşan kimi oldu. Kişi tez onun biləyindən tutub, özüne tərəf çəkdi, uşağı sinəsinə sıxlıdı. Uşaq sıxlımiş, bir az da pisikmiş: "Nənəm anama söylənir?" - deyə yavaşca soruştı. Kişi arvada tərəf şəhadət barmağı olmadığına görə, orta barmağını silkəldi: "Sən bunun anasına nəsə desən, bax özündən küs" - dedi. Arvad da: "Yox, onun anasına nə deyə bilərəm, onun anası başı qulhuvalıllıdı. Oğlum elə bilir "göy çat eləyənde" gəlin göydən malək kimi enib. Onun anasına heç kim, heç nə deyə biləz". Nəvə nənənin sözlərini daha heç dinləmirdi də. Babanın sinəsinə sıxlıb: "Baba, axı sən niyə demirsən, niyə sən barmağının ikisi yoxdu. O birisi əlini ver, ver, bax birində beş dənə, o birisində üç dənə var". Kişi

qoydu, meyvə- tərəvəz səbətindən bir pomidor götürüb su krantının altında yudu və elə mətbəxədə oturub bunları yedi. Bilirdi pomidor, özü demiş "mədəsi ilə yol getməyəcək". Amma belə başaldadıcı yemək bəs idi ona. Yeyib qurtarandan sonra "Lənət şeytana, bu şəhərdə heç nə öz tamını vermir də" - deyə düşündü. Şəhərdəki dostunu xatırladı. On beş yaş aralarında fərq vardi. Amma tələbəlikdə dost olmuspudular. Ayri-ayrı ali məktəblərdə oxuyurdular, bir evdə kirayədə qalırdılar. Dost yox, böyük qardaş olmuşdu ona. Bu valideynləri vaxtsız rəhmətə getdiyindən, kiçik bacı - qardaşlarını saxlamaq üçün kəndə qayıtdı, o isə təhsilini davam etdi. Sonra təhsilin bütün mərhələlərini keçib, alim, universitet müəllimi oldu. Universitet müəllimi görəsən nələr düşünür bu haqda. Onunla səhbətə ehtiyac duyurdu, "amma onun işi-güçü çox olar, narahat etməyim" - deyə fikrindən daşındı. Bununla belə usağın fikrinə nə rəy verəcəyini bilmək marağlı Qaçqın Qocanı pahatsız edirdi. "Azərbaycan üçün qara qızıl, Qarabağın qızıl açarı ola bilər". "Görəsən indi Məhərrəm neyin?" Öz-özüne verdiyi bu sualın cavabını da özü düşündü: "Professor usaq-musaq deyil ki, o cox lazımlı işlərə məşğuldur"

* * *

Üzgün idi, çox üzgün idi. Bu qoyma dişləri düzəldirdiyinə görə çox üzgün idi. Bu dişə qocalığın təsdiqi kimi, qadından zövq almağın sonu kimi, fəal həyatına çəkilən bir sədd kimi baxırdı. Mənən əzilirdi, özünə təskinlik verə bilmirdi. Həkim deyirdi ki, siz psixoloji maneəni aşa bilmirsiz. Özünüzü inandırmalısınız ki, ağzı-